

UOT 37.01.

Elgün Xanlar oğlu İsmayılov  
Azərbaycan Dövlət Pedaqoji Universiteti

## ANLAYIŞIN FORMALAŞMASI METODİKASI

Эльгун Ханлар оглы Исмаилов  
Азербайджанский Государственный Педагогический Университет

## МЕТОДИКА ФОРМИРОВАНИЯ ПОНЯТИЯ

Elgun Khanlar Ismayilov  
Azerbaijan State Pedagogical University

## METHOD OF FORMATION OF THE NOTION

**Xülasə.** Anlayış real əşyaların ümumi və mühüm əlamətlərini özündə əks etdirir. Anlayışın formallaşması mühüm psixoloji proses olub, idrakin ən sadə formalarının əmələ gəlməsindən başlayır. Məqalədə anlayışın formallaşmasının sxemi, anlayışın formallaşmasına verilən metodik tələblər, anlayışın mühüm xassəsinin müəyyən edilməsi ilə anlayışın tərifinin verilməsi, tərifin daha yaxşı manımsanılması üçün çalışma həllindən istifadə olunması, riyaziyyatın öyrənilməsində materialının sistemləşdirilməsi mərhələsinin əhəmiyyəti qeyd olunmuşdur.

**Açar sözlər:** anlayış, əlamət, formalasdırmaq, çalışma, tərif, həll, tələb

**Резюме.** Понятие отражает в себе общие и важные признаки реальных вещей. Формирование понятия сложный психологический процесс, начинается с появления простейших форм познания. В статье отмечено формирование схемы понятия методологических требований предоставленные по формированию понятия, определение основного свойства понятия и использование решения упражнений для лучшего присваивания понятия, значение этапа систематизации материала в изучении математики.

**Ключевые слова:** понимание, признак, формирование, упражнение, определение, решение, требование

**Summary:** The concept reflects the general and essential signs of real things. The formation of understanding is an important psychological process and begins with the formation of the simplest forms of cognition. The article outlines the importance of the concept of the formation of the concept, the methodological requirements for the formation of the concept, the definition of the concept of the concept of understanding, the use of a work solution to better understand the definition, and the importance of the materialization of the mathematical material in the study of mathematics.

**Key words:** understanding, marking, forming, working, definition, solution, demand

Anlayış elmin əsas kateqoriyalarından birlidir, çünki heç bir elm sahəsini anlayışlarsız təsəvvür etmək mümkün olmaz. Anlayışa aşağıdakı kimi tərif verə bilərik: bu və ya digər sinif əşyaların mahiyyətini ifadə edən fikir və ya fi-kirlər sistemindən anlayış deyilir.

Anlayışın əmələ gəlməsi, yəni formallaşması mürəkkəb psixoloji proses olub, idrakin ən sadə formalarının əmələ gəlməsindən başlayaraq çox vaxt aşağıdakı ardıcılıqla baş verir:

Duyğu → qavrayış → təssəvür → anlayış → termin

Adətən bu prosesi iki mərhələyə bölgürələr: birinci duyğu, qavrayış və təsəvvürlərin əmələ gəlməsindən ibarət hissi mərhələ, ikinci isə ümumiləşdirma və mücərrədələşdirmənin köməyi ilə təsəvvürlərdən anlayışa keçidən ibarət olan məntiqi mərhələ. Beləliklə, yuxarıda verilən sxem 2 mərhələdən ibarət oldu: yeni hissi və məntiqi mərhələlərdən. Anlayışın formallaşması prosesinin birinci mərhələsi ümumilikdə idrak

yolunun birinci mərhələsinə, yəni canlı müşahidəyə uyğun olın, ona görə də onun hayata keçirilməsi əsasən əyanılığın geniş tətbiqini təşəbbüs edir. Əgər sağirdə malum olmayan hər hansı bir model və ya forma göstərilməyib, sağirdə onu təsəvvür edə bilməz. Bu dediklərimizə nümunə göstərə bilərik, yəni sağirdə heç vaxt kubus modeli və ya kub formali əşyalar göstərilməyib, onda sağirdə hələdən başqa növələr və kub anlayışı amalo gələbiləcək.

Anlayışın formallaşması prosesinin səmərəli olması üçün anlayışın formallaşması prosesini sağıldırdı formalşma anlayışın müümühəmətlərinin ümumiləşməsinə və müükordəlləşməsinə istiqamətləndirilməlidir.

Biz anlayışın formallaşmasını yuxarıdakı sxem vasitəsiylə göstərdik, lakin anlayışın formallaşması prosesi heç də həmişə sxemdə göstərilənlər üzərə getmir. Formalşan anlayışın bu və ya digar formada sonsuzluq kateqoriyası ilə əlaqədar olduğunu birinci mərhələ, yəni hissisi mərhələ az rol oynayır. Belə ki, biz sonsuzluğu təsəvvür edə və qavrama bilmirkən anlayışın formallaşmasına imkan verən əyani vasitələr bazan tormozlayıcı faktora çevrilir. Məsələn, istənilən iki rasionəl adad arasında yerləşən rasionəl adadlar çoxluğunun sonsuzluğu təsdiq edilmiş, əksinə, bu çoxluq daxil olan konkret sonlu parçanın qarvanılması ilə inkar edilir, beləliklə, yuxarıda dediklərimizə gölərik. Buradan nəticə olaraq çıxara bilərik: rasionəl adadlar çoxluğunun sıxlıq xassasını tacribi yolla müəyyən etmək olmaz, o, əyani həndisi təsəvvürlərlə təsdiq edilməz, mənşəti müəyyən edilir. Bu dediklərimizə əsasən bu və ya digər çoxsaylı misallar əyani materialın qarvanılmasının yalnız müsbət deyil, ham də mənfi rol oynaması haqqında psixoloqların notalarını təsdiq edir.

Anlayışın formallaşmasına bəzi metodik tələblər verilir. Bu metodik tələblər şəhər edək: birinci mərhələ, yəni başlangıç mərhələ motivasiyadır. Bu mərhələnin mənşəti ondan irali gəlir ki, öyrəniləcək anlayışın müümülliyətünün qeyd edilməsindən, sağirdələri faal və möqsəd-yönlü şəkildə faaliyyətə cəlb etməkdən, öyrəniləcək anlayışa maraq oymaqlıdan ibarətdir. Motivasiya həm qeyri-riyazi məzmunlu vasitələrin cəlb edilməsi, həm də riyazi nəzariyyənin inkişafının zəruriyiliyi şəhər edan xüsusi çalışmaların yaxızlaşması və ya yerinə yetirilməsi ilə həyata ke-

çirilir. Məsələn, adi kəsirlər üçün motivasiyanın yaranmasını deyək: adi kəsirlərin meydana gəlməsi, bir qayda olaraq, praktikanın tələbləri ilə motivasiya olunur, onçu bucaqların daxil edilməsini yalnız ayrı-ayrı figuralar deyil, həm də onlarıların birləşməsinin öyrənilməsi zərurəti ilə motivasiya etmək daha düzgün və doğru olar. İndi isə düz xətt ilə çevrənin qarsılıqlı vəziyyətlərin keçirilməsi aydınlaşdır ki, əyə halə göstərilir. Bu hallardan biri onuna karakterdir ki, düz xətt ilə çevrənin yalnız bir ortaq nöqtəsi vardır. Göstərilən hal çəvrəyə toxunan düz xətt anlayışını şərtləndirir.

Növbəti, yəni ikinci mərhələ anlayışın müümühəm xassasının qeyd edilməsidir ki, bununla da anlayışa tərif vermek olur. O, əsasən çalışımlar vasitəsi ilə yerinə yetirilir. Bu mərhələnin əsas məqsədi ondan ibarətdir ki, öyrəniləcək anlayışın əsas və müümühəm xassalarının ayrılmamasıdan ibarətdir.

Anlayışın tərifi verildikdən sonra onun mənimmənləşməsi mərhələsində tərifdə istifadə edilən har bir müümühəm xassə xüsusi öyrənmə obyekti olur. Bu tələb çalışımlar vasitəsi yərəna yetirilir. Belə çalışma növlərindən biri isə anlayışa aid olan obyektlərin tanınmasına.

Növbəti mərhələ anlayışın konkret situasiyalarda istifadəsidir. Bu mərhələdə, hər şeydən əvvəl, anlayışın xassaları və əlamətləri ilə tanışlıq həyata keçirilir: anlayışın verilən tarifinə ekvivalent tariflərlə tanışlıq həyata keçirilir, anlayışın öyrənilən xassaları və əlamətlərindən istifadə edilir. Bu mərhələdə isə sağirdələr bəzi bacarıqlarla yiyələnilərlər. Buna misal olaraq anlayışdan onun müümühəm xassalarına və tərsinə keçmə bacarıqlarına yiyələnilərlər. Bu mərhələdə müəyyən əmumi idəyədə birləşən masalələr qrupundan istifadə edilməsi məqsədə uyğun-dur.

Istənilən tədris fənnində olduğu kimi, o cümlədən riyaziyyatın öyrənilməsində materialın sistemləşdirilməsi mərhələsi çox əhəmiyyətlidir. Bu mərhələdə verilmiş anlayışın digər anlayışlar sistemində yeri müəyyən edilir. Buna aşağıdakı yollarla nail olmaq mümkündür:

- 1) Ayrı-ayrı anlayışlar, teoremlər arasında əlaqələrin yaradılması;
- 2) Materialın müxtəlif əsaslar üzrə sistemləşdirilməsi;
- 3) Anlayışın ümumiləşməsi;
- 4) Anlayışın konkretləşməsi;

#### Anlayışın formallaşması metodikası

İnformasiyaların sağirdlərə sıxlaşmış şəkildə təqdim edilməsi üçün əsasən cədvəllər, qrafiklər, sxemlər, ümumiləşmiş referatlar və s. kimi vasitələrdən istifadə edilir. Məsələn, A.V. Poqorelovin handasa dərsliyinən har paraqrafın sonunda "suallar" bölməsi verilməridir ki, burada nəzariyyənin "dayaq nöqtələrinə" və diqqət onlar arasında olğaların yönəldilir. Bu suallardan sonra öyrənilən paraqrafa aid çalışmalar verilir. Dərslikdə "suallar" və "məsolələr" bölməsinin verilməsi riyazi biliklərin sistemləşdirilməsinin əsasələrini vasitəsidir. Beləliklə, ümumtəhsil mə-

#### Ədəbiyyat:

1. Adigözəlov A.S. "Məktəbdə Riyaziyyat Təliminin Nəzəri Əsasları" Bakı, 2018.
2. Adigözəlov A.S "Orta Məktəbdə Riyaziyyatın Tədrisi Metodikası" Bakı, 2009.
3. Tahirov B.Ö., Namazov F.M., Əsfəndi S.N., Qasimov E.A., Abdullayeva Q.Z. , "Riyaziyyatın tədrisi əsərləri", 2007.
4. Tahirov B.Ö., Namazov F.M., Əsfəndi S.N., Qasimov E.A., Abdullayeva Q.Z. "Məktəb riyaziyyat kursunun elmi əsərləri". 2007.

E-mail: elgun7451@gmail.com

Rəyçi: prof. A.S. Adigözəlov

Redaksiyaya daxil oub: 06.12.2018.

təbəlrində çalışmaların anlayışın formallaşmasının əsas vasitəsi olduğunu deyə bilsək.

Mövzunun elmi yeniliyi. Riyaziyyat təlimində riyazi anlayışlar sağirdlərin həm talim, həm də təriyəsində müstəsna əhəmiyyətli malikdir.

Mövzunun aktuallığı. Məktəbdə istifadə olunan riyazi anlayışlar sağirdlərin məntiqi təsakkürün və yaradıcı fəaliyyətinin inkişafına kömək edir. Mövzunun praktik əhəmiyyəti. Təlimdə istifadə olunan riyazi anlayışlar müxtəlif anlayışların, praktik öyrənilməsinə şərait yaratır .